

Tarix və memarlıq abidələrimiz

xalqın mərdlik və qəhrəmanlıq simvoludur



Mədəniyyət bəşəriyyatın ictimai-tarixi proseslərde topladığı maddi və mənəvi sərvətlərin məcmusu, həmçinin onun yaradılması, təbliği və gələcək nəsillərə çatdırılması üsullarıdır.

Dünyanın şüurlu ictimai varlığı olan insanın yaradıcılığı və mənəvi fealiyyət dairəsi bütün dövrlərdə **çox rəngarəng olmuş və onlar varislik prinsipinə uyğun olaraq həmisə nəsil-dən-nəslə ötürülmüşdür**. Buna görə də bəşəriyyətdə maddi və mənəvi sərvətlər toplusu yaranmışdır.

Mədəni irs xalqın varlıq şəhadətnaməsidir. Xalqın mənəvi dünyası, əxlaqi, musiqisi, folkloru, adət-ənənəsi onun mədəni irsinin bugünkü canlı timsalıdırsa, tarix və memarlıq abidələri, muzey eksponatları kimi qorunub saxlanan sərvətlərimiz isə xalqımızın qədimliyi və əlcətməz keçmiş olmaqla maddi mədəniyyətimizin əsasıdır.

D

ünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş Azərbaycan torpağı maddi mədəniyyət abidələrinin zənginliyinə görə seçilir. Mağara, Zığa, yerüstü düşərgələr kimi insan məskənləri, ox-kaman dövrünün məhsulları, qədim və orta əsr qalaları, uzaq minilliklərin mədəni irsini qoruyub saxlamış qədim abidələr və başqa maddi mədəniyyət qalıqları, sənət nümunələri Azərbaycan ərazisində ardıcıl sosial-mədəni heyət olmasını təsdiq edir. Azərbaycan memarlığının tarixi-mədəni əhəmiyyət kəsb edən qədim abidələri - qalalar, qəsrler, qüllələr, türbələr, məscidlər, saraylar və başqa tikililərin bir çoxu inдиye kimi qalmışdır.

Mədəni irsin qorunub saxlanması cəmiyyət qarşısında duran ən mühüm problemlərdən biridir. Mədəni irsin saxlanmasında memarlıq abidələrinin bərpası və gələcək nəsillərə ötürülməsi çox mühüm məsələdir.

Bu və ya digər ölkənin mədəni irsinin parlaq daşıyıcıları məhz memarlıq abidələridir. Çünkü onlar daha uzunmürlüdür və cəmiyyətdə baş verən bütün tarixi proseslərin izlərini özlərində eks etdirir. Memarlıq abidələri bizim mədəniyyət tariximizin simvolu, inkişafda olan qanunauyğun yaradıcılıq prosesinin nəticəsi, irlimizin ayrılmaz hissəsidir.

Bu gün sivil dünyanın diqqəti mədəni abidələrin mühafizəsinə yönəlib. Təbii ki, Azərbaycan dövləti de milli mədəniyyətinin müxtəlif məqamlarını özündə öks etdirən abidələrin qorunmasına, bərpasında və geləcək nəşillərə qatdırılmasında maraqlıdır. Son zamanlar abidələrə dövlətin qayğısı və ictimaiyyətin maraqlı xeyli artmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə bu sahədə müxtəlif tədbirlər həyata keçirilib. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev Azərbaycan abidələrinin taleyi ilə bağlı dəfələrlə müxtəlif sərəncamlar imzalayıb, bir sıra tədbirlərin həyata keçirilməsinin təşəbbüskarı olub. Prezident İlham Əliyev 2 aprel 2007-ci ilde "Azərbaycan Respublikası"nda monumental heykəltəraşlıq abidələri, xatirə, memorial və memarlıq kompleksləri haqqında" sərəncam imzalamışdır. Həmin sərəncamda deyilir: "Ölkəmizin müxtəlif güşələrində ucaldırılan monumental heykəltəraşlıq abidələri, xatirə, memorial və memarlıq kompleksləri bu gün artıq şəhər və kəndlərimizin görkəminin ayrılmaz hissəsinə çevrilmişdir. Yüksək estetik deyərə malik olan, milli-mənəvi irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan bu əsərlər Azərbaycan heykəltəraşlıq və memarlıq sonətinin gözəl nümunələridir".

"Tarixi abidələr" memarlıq, bədii dəyəri olmayan və yalnız müəyyən tarixi hadisələr və şəxsiyyətlərdən xəbər verdiyi üçün maraq doğuran təkilişlər aid edila bilər. Lakin bu xüsusi deyər çox vaxt "memarlıq abidəsi" adı altında dövlət siyahısına daxil edilmiş bədii əhemmiyətli abidələrə də aid edilir. Müəyyən hadisələrlə bağlı ucaldırılmış təkilişlər (zəfor taşları, obelisklər, abidə-məbədlər və s.) xüsusi kateqoriya təkiliş edir. İncəsənətin bir qolu olaraq özündə mühəndis-texniki anlayışları cəmləşdirən memarlığın spesifikasiyası onu ayrı-ayrı nümunələrinin istehsal qüvvələrinin inkişaf seviyyəsini görməyə imkan yaratır. Mühəndis biliklərinin gerçəkləşməsi, maddi istehsalın məhsulu olmaqla keçmişin qorunmuş təkilişlərin tipoloji xüsusiyyətləri həmin dövrərin həyat və məişət tərzini haqqında qiymətli informasiya daşıyır. Bu nöqtəyin-nezərdən qədim təkiliyə maddi mədəniyyət abidəsi kimi baxılır.

Maddi mədəniyyət abidələri xalqın mənəvi keyfiyyətlərini özündə təcəssüm etdirir. Xalqımızın üzün illər boyu şərəflə, tarixi qəhrəmanlıq yolu, nai-

liyyətləri öz əksini maddi mədəniyyət nümunələrinde tapmışdır.

Azərbaycan ərazisi müdafiə tikililərinin, feodal qəsərlerinin, möhkəmənləndirilmiş şəhərlərin, müdafiə seddlerinin coxluq təkiliş etdiyi bir ərazidir. Xanlıqlar dövründə bir tərəfdən xanlara məxsus saray binaları və o biri tərəfdən tez-tez baş verən daxili toqquşmalarda ve xarici işğalçılarla mübarizədə əhemmiyəti olan müdafiə tikililəri inşa edildi.

Ümumiyyətlə, istehkamlar, müdafiə qalaları hüner, mərdlik və qəhrəmanlıq simvoludur. Tarixdən məlumdur ki, əsrlər boyu Azərbaycanda yeralı sərvətlərin və münbit torpaqların bolluğu bilən yadəllilər yurdumuzu döndə-döne basqın etmiş, hər vəsitə ilə onu zəiflətməyə çalışmışlar.

Koroğlu qalası

Qeyd etdi ki, Azərbaycan çox qədim tarixə malik olan memarlıq abidəleri - istehkamlar, müdafiə qalaları, qüllələr, körpülər və s. ilə zəngindir. Belə qədim və möhtəşəm qalalarдан biri Gədəbəy ərazisində yerləşən Koroğlu qalasıdır. Koroğlu qalası Qala kəndində Miskinli kəndi arasındaki hündür bir qayanın başında ucalır. Qalanın qərb tərəfi sıldırım qayalıdan ibarətdir. Qalanın şərq və cənub tərəfində qədim yaşayış yerlərinin xarabalıqları nəzərə çarpır. Şimal tərəfində isə dağın üstü boyu ensiz çəmən zolağı ucalır. Burada qədim əkin yerlərinin işlətişi görünür. Qədim zamanlarda təkiliş qalalar və bürclər böyük hərbi xarakter daşıdıq üçün belə təkilişlər əsasən qaya arasında, yaxud hündür, elçatmaz yerlərdə tikilmişdir. Bu xüsusiyyətlər Koroğlu qalasına da aiddir. Qalanın divarları daşla hörülümdür. Koroğlu qalası ucaldırılan zaman bənnalar ayaqaltılarla pillelerini divarlarının içərisinə bərkidikləri üçün dayaqlardan istifadə edilmişdir. Koroğlu qalasının tikən memar onun müdafiə əhemmiyətinə xüsusi diqqət yetirmiş, elə buna görə de qalaya yeganə giriş qapısı qərbə doğru olan hündür qayalığın üstündə qoyulmuşdur. Qapı ilə qayanın arası o qədər yaxındır ki, oradan iki atlının yanışı getməsi təhlükəlidir. Məhz qala qapısının qayalığın başına açılması düşmən həmələsinə zəiflətmək üçün hərbi əhemmiyət daşıyır. Deyilənə görə, qalanın sildirmən qayalığın dibinə gedib çıxan gizli yolu vardır. Həmin yolun qayalığa doğru açılması mühasirədən çıxmak istəyərkən və yaxud həmin yol vasitəsilə ətrafa

əlaqə yaradarkən düşməni duyuq salmamaq üçün nəzərdə tutulub. Göründüyü kimi, ölkəmizin ərazisindəki başqa qalalar kimi Koroğlu qalasının da böyük müdafiə əhəmiyyəti olmuşdur. Koroğlu qalaları Türkiye, İran, Orta Asiya, Cənubi Qafqazda və o cümlədən Azərbaycanın Şəmkir, Gədəbəy və başqa rayonlarında vardır. Koroğlu qalalarının uca zirvelərde, elçatmaz yerlərdə tikilməsi onların səciyyəvi cəhətidir. Şəmkir şəhəri yaxınlığında Koroğlu qalası hündür təpə üstündə yerləşməsi nəzərə alınaraq yonulmus daşdan tikilmişdir.

Gədəbəy ərazisində qalalar, körpülər və bir çox gözətçi məntəqələri də mövcuddur. Gözətçi məntəqələri daha çox hündür və görkəmli yerlərdə inşa olunmuşdur. Dağın zirvəsindən ətraf yollar və qalalar aydın görünür. Düşmən həmələsinin qarşısını vaxtında almaq üçün burada keşikçilər növbə çəkmiş, düşmən gələrkən ocaq yandırmışlar.

Dəmirkapı Dərbənd

Yeniləməlik, keçilməzlik örnəyi, el-yurd dəyənəti kimi diller əzberidir. Dörd bir yanda öz möhtəşəmliyi ilə ad çıxarmış bu əzəmətli qapılara görə ərəblər Dərbəndi "bab-əl-bab" yəni "qapılar atası" adlandırlılar. Çətin, keçilməz dağ keçidi olduğundan bu yerə dər bənd deyiblər. Dər bənd Dərbənd kimi tarixin yaddaşına bir yollu yazılıb. Əski çağların tarixi qaynaqları Dərbənd qapılının sayının on bir olduğunu göstərir. Əfsus ki, bu əzəmətli qapılardan beş qədim qapı biza yadigar qalıb. Dərbəndin cənub divarının baş tərəfində əzəmətli qala qapısı dayanıb.

Narin qalaya daxil olan ensiz yol buradan keçir. VI yüzillikdə inşa edilmiş qala qapısı XVII yüzillikdə Azərbaycan Səfəvi hökməndə Şah Abbasın göstərişle əsaslı şəkildə temir olunaraq möhkəmləndirilib. Qapının yuxarısında ərəb əlifbasi ilə daş döyülmüş "Şah Abbas" sözü də bu səbəbdən yazılıb. Qaynaqlardan bəlli olur ki, bir müddət bu qapıya Şah Abbas qapısı da deyiblər.

Cənub divarının yuxarıdan aşağıya ikinci girəcəyi Boyat qapısıdır. Boyat qapısında bir qədər aşağıda Orta qapı yerləşir. Tarix araşdırıcıları onu bu qapılardan en qocamanı sayırlar. İnce memar zövqü və səriştəli bənnə ali ilə tikilmiş Orta qapı qədim Şərqi memarlığının xas orijinal naxışlar və zərif ornamentlərlə zəngindir. Nəhəng şir figurə onun möhtəşəmliyini iki qat artırır.

Cənub divarından öks tərəfdə şimal divarı boyunca üç qapı görünür. Birincisi Narın qalanın atayındakı carçı qapıdır. IX yüzillikdə tikilmiş bu qapıdan başlıca olaraq carçı uca səslə Dərbənd hökmərlərinin buyruq və formanlarını qaldan aşağıdakı məhəllələrin carçılara car çəkerək qatdırırmış.

Sıralı divarın girəcəyi Qırxlər qapıdır. VI yüzillikdə inşa edilmiş Qırxlər qapısı 1438-ci ildə Azərbaycan hakımı Şirvanşah İbrahim Xəlilullahın göstərişi ilə əsaslı şəkildə bərpə olunub. Tarix boyunca Azərbaycanın qədim mahalları sırasında ömənlər yerlərdən birini almış Dəmirqapı Dərbəndin dünənimizlə bağlı her daşı bizim milli mənəvi sərvətimizdir. Onu qoruyub geləcək nəsillərə qatdırımaq hər birimizin mənəvi borcudur.

Bəlləbur qalası

Bəlləbur qalası Lənkəran şəhərində 9 km cənub-qərbdə Bəlləbur kəndi ərazisində six meşəliyin içində yerləşir.

Orta əsrlərin bütün qalaları kimi Bəlləbur qalası da yadelli işğalçılarından qorunmaq üçün tikilmişdir. O, yüksəklikdə yerləşdiyi üçün həm də gözətçi məntəqəsi rolunu oynamışdır. Qəfil düşmən başqırınları ilk dəfə buradan görüb el-obaya xəber verirdilər.

Dəniz seviyyəsindən 1300-1400 metr yüksəklikdə ucalan bu qaladan ətrafdan keçən ticarət yolları ayndıca görünürdü. Bəlləbur qalasının özü məhkəm çay daşları ilə inşa edilmişdir. Səkkiz bürclən ibarət olan qala divarları isə eni uzunu eyni ölçüdə olan kvadrat kərpiclərlə tikilmişdir. Bu kərpiclər Dəvəçi rayonu ərazisində erəmiz IV-V əsrlərində inşa edilmiş Çıraqalanın və Gədəbəy rayonu ərazisindəki V-VI əsr Qız Qalasının kərpiclərinə uyğun gəlir. Lakin həmin qalalarlardan fərqli olaraq Bəlləbur qalası daha çox dağıdılmışdır. Tarixboyu baş verən mühərribələrə qalalar da canlı insan kimi düşmən hücumlarına və dağdıcı silah, top zərbələrinə sinə gerib dözmüş, partlayıcı maddələrin və həmçinin şimşək, qar, yağış, külək, zəlzələ və s. bu kimi təbiət qüvvələrinin tesiri ilə dağlıb tökülmüşdür.

Bəzi materiallardan aydın olur ki, Bəlləbur qalası atəşpərstliyə etiqad dövründə tikilmişdir. Burada divarlar üzərində atəşpərstliklə əlaqədar təsvirlər tapılmışdır.

Bəzi məlumatlara görə, Bəlləbur qalasının erağının IV əsrində tikildiyi ehtimal olunur. Bu da tex-

minən İran-Roma müharibəsi dövrünə təsadüf edir. Bəllebur qalasındaki en böyük dağlılı təxminən ərəb işğalı dövrünə təsadüf edir. Burada Babəkin adı ilə bağlı əfsanə de yazılmışdır.

Ümumiyyətlə, Azərbaycan torpağı xalqın mərdlik, qohrəmanlıq və danəyə simvolu olan bələ tarix və memarlıq abidələri ilə zəngindir. Bu abidələrin təbliği, istifadəsi və gələcək nəsilərə ötürülməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilməlidir.

Bu məqsədlə biz ölkənin bütün rayon və şəhərlərində, kənd və qəsəbələrində çalışan mədəniyyət müəssisələri işçiləri üçün hazırladığımız ilkin təvsiyələrini təqdim edirik.

Hesab edirik ki, xalqımızın tarixini öyrətmək, vətənpərvərlik hissələrini daha da gücləndirmək, maddi-mədəni abidələrimizin taleyi ilə bağlı məlumatları çatdırmaq məqsədiyle hazırladığımız təvsiyələr təcrübəli mədəniyyət işçiləri və təşəbbüskar təşkilatçılar tərəfindən nəzərə alınacaqdır.

Sərgi

Mədəniyyət müəssisələrində təşkil edilən sərgilər və foto-sərgilər əyani təbliğat işinin en geniş yayılmış formalarından biridir. Yalnız müəyyən bir binada nümayiş etdirilən sərgiler sabit sərgi və ya stasionar sərgi adlanır.

Stasionar sərgilərin təşkilində kiçik ölçülü eksponatlar nümayiş etdirilə bilər. Sərgidə həcmli əşyalar nümayiş etdirildikdə bunlar həcmli sərgi adlanırlar. Tarix və memarlıq abidəleri adətən iri həcmli, yəni monumental əsərlərdir. İri həcmli sərgilərdə həcmli eksponatlar modellərdən, maketlərdən, mulyajlardan (mumdan, gipsden və s. hazırlanmış model) və töbii məhsullardan nümayiş istifadə olunur. İri həcmli sərgilər nümayiş etdirilərkən ekspozisiyanın təribatında, qurulmasında, texniki avadanlıqların yerləşdirilməsində çətinlik yaranmasına tomin etmək məqsədilə stasionar şəkildə keçirilməlidir.

Sərgidə nümayiş etdiriləcək ekspozisiyanın quruluşuna da diqqət yetirmək lazımdır. Burada nümayiş etdiriləcək əsərlər sərginin məzənnən və mahiyətini açmalı, mövzunu tam əhatə etməlidir.

Bununla yanaşı səyyar sərgilər də təşkil edilir. Bu sərgiləri bir yerdən başqa yere daşınmaq və ardıcıl surətdə nümayiş etdirmək olur. Bele haldarda eksponatları elə lövhələrə vururlar ki, onları hər hansı bir binada və hətta açıq havada qu-

maq mümkün olsun. Eksponatlar və təribat möhkəm olmalıdır. Səyyar sərgilər müxtəlif forma və şəkilde: kartondan, faneləndə, qatlanan lövhələrə və s. olə bilər.

Sərgilərin təşkil edilməsində foto-şəkillər böyük əhəmiyyətli malikdir. Foto-şəkillərin altında izahlı mətnlər olmalıdır. Bu işdə foto-montajlardan geniş istifadə etmək olar. Foto-şəkli digər foto şəkil ilə, rəsmi və mətnlər əlaqələndirmək olar. Foto-montaj foto-şəklin ən mühüm hissəsini kəsib başqa şəkillərlə əlaqələndirmək imkanı verir.

Foto-montaj vasitəsilə abidələrimizin əvvəlki variansi ilə indiki varianti arasında müqayisə aparmağa böyük imkan yaranacaqdır. İşgal olunmuş ərazilərimizdə məhv məhkum olmuş abidələrimizin indiki təliyi bizi narahat etməyə bilməz.

Məhz bu məqsədə təşkil edilən sərgilərde bu məsələni işqəldirməq üçün foto-montaj vasitəsilə işgal olunmuş ərazilərimizdə mövcud olan abidələrin əvvəlki görkəmi və indiki dağdırılmış, məhv edilmiş variansi nümayiş etdirile bilər. Eyni zamanda, bu əsaslı digər ərazilərimizdə mövcud olan abidələrə de tətbiq etmək olar.

Mövzuları sərgide daha müfəessel işqəldirməq üçün mətnli materiallardan: sitatlar, mövzuya uyğun kitablardan götürülmüş qisa parçalardan, kiçik fakt məlumatlarından, qanun və qərarlardan istifadə edilə bilər.

Sərgini məktəbli və yeniyetmələrin el işlerindən təşkil etmək olar. Sərgidə hər bir bölge, rayon və şəhərlərdə mövcud olan, xalqın vətənpərvərlik, qohrəmanlıq ideyalarını qoruyub saxlayan tarix və memarlıq abidələrinin maketləri, kiçik modelləri nümayiş etdirilə bilər.

Turizm ekskursiyasının təşkili

Bu tip ekskursiyalar kompleksin yerləşdiyi yerin xüsusiyyətlərinə uyğun hazırlanmalıdır. Turizm ekskursiya komplekslərində, milli adət-ənənələrin təbliğində, milli vətənpərvərlik hissələrinin aşınmasına daxil olmaq olmalıdır.

Ekskursiya zamanı ekskursiyaçılara tariximizdə, tarixi mədəniyyət abidələrindən, əhalinin sosial, içtimai vəziyyətindən, dövrün siyasi-iqtisadi, mədəni həyatından imkan daxilində ətraflı məlumat verilməlidir. Məsələn, paytaxtda turist ekskursiya kompleksinin əməkdaşları turistləri ekskursiya zamanı ilk növbədə hamı üçün müqəddəs yer sayılan Şə-

hidlər Xiyabanına ziyarətə aparmalı və orada vətən yolunda, torpaq yolunda, sərhədlərimizin toxunulmazlığı uğrunda canlıları qurban vermiş qohrəman oğul və qızlarımızın ölməz ruhunu yad etməlidirlər. Orada turistlər Bakıda 1990-ci ilin 20 yanvarında baş vermiş faciə haqqında məlumat verilməlidir.

Sonra Bakımıızın nadir tarixi incisi olan Qız qalasına getmək olar. Burada turistlər konkret faktlərlə Bakının tarixi, İçərişəhərin qala divarlarının yadelli işgəlçilər, qəsbəklər qarşı mübarizəsi haqqında rəvayətləri eşidər, Bakı xanlığından, Bakı xanının və onun xanımının şəhərin müdafiəsində göstərdikləri sücaətdən, qohrəmanlıqlandıran və s. haqqında maraqlı məlumatlar ala bilərlər.

Ekskursiya zamanı turistlərə həmçinin uzaq və yaxın keçmişdə müxtəlif məhərabələrdə və iqtisادلarda. İçərişəhərin mövqeyi aydınlaşacaqdır. 1913-cü ildə erməni-müsəlman məhərabəsi zamanı İçərişəhərin vəziyyəti barədə aydın məlumat verilməlidir.

Elmi-maarif ekskursiyaları

Ekskursiyalar bilik dərcəsini genişləndirmək üçün en yaxşı vasitələrdən biridir. Ekskursiyalar elmi bilikləri əyani surətdə təbliğ etməyə imkan verir. Elmi tədris məqsədilə edilən ekskursiyalar məktəb yaşılı yaşlılar və yeniyetmələr tarix fənninin əyani vasitələrlə təbliğinə xidmət edir.

Her bir rayon, şəhər mədəniyyət müəssisələri elmi bilik ekskursiyaları üçün öz ərazisində çoxlu maraqlı obyektlər və mövzular tapa bilər.

Bir çox yerlərdə tarixi ekskursiyalar üçün çoxlu maraqlı mövzular tapmaq olar. Tarixi abidələr, qədim tikililərin qalıqları, arxeoloji qazıntılar, vətənin azadlığı uğrunda döyüslərdə hələk olmuş qohrəmanların, müəyyən tarixi hadisələrin əbədiləşdirilməsi məqsədilə ucaldılmış xatirə abidələri, kompleksleri - bütün bu materiallar tarixi bilişlərin təbliğ edilməsi üçün yüksək dəyərli materialdır.

Ekskursiya zamanı ekskursiya rəhbəri hər bir abidə barəsində, onların yaranma tarixi, zəruriyi, tarixi hadisələrlə bağlılığı, coğrafi xüsusiyyətləri barədə ekskursiyaçılara məlumatlandırmalıdır. Ekskursiya rəhbəri tarix elmini bilən ixtisaslı şəxsərdən təqdim edilməlidir.

Ekskursiyaların sonunda sual-cavab metodu vasitəsilə ekskursiyaçılardan əldə etdikləri bilik səviyyəsini müəyyən etmək olar.

Tematik gecə

Gecə və yeniyetmələr arasında vətənpərvərlik təbliğisinin formalması məqsədilə tematik gecələr təşkil etmək olar. Tematik gecələr üzən müddət və hərəkəflərlə hazırlanması teleb edir. Mövzu müəyyən edildikdən sonra mədəniyyət müəssisəsinin işçisi mövzu ilə yaxından tanış olmalı, sənədli material, maraqlı faktlar əsasında tədbirin ssenarisi tərtib etməlidir. Dinişyicilərin yaş təbəqəsi nəzərə alınmalı, hemçinin onların dünyagörüşünə formaslaşmasına, ölkəmizin tarixi keçmişinə yaxındınlığı olmasına, vətəndaşlıq və vətənpərvərlik hissələrinin aşınmasına xidmət etməlidir.

Adətən gecə kiçik məruşə və mühəzirə ilə başlayır, sonra gecədə istirak edən ziyanlı fealların qabaqcədan hazırlanmış bir neçə çıxışları olur ki, bu da gecənin mövzusunu genişləndirir. Tədbir keçirilən bina gecənin əsas mövzusunu əks etdirən xüsusi şəhərlər, plakatlar, foto-montajlar ilə bəzədirilir.

Cox vaxt gecələr üçün sərgilər, kitab vitrinləri hazırlanır, məsləhət görülən ədəbiyyatın siyahısını asırlar. Sərgilərdə məsləhət-konsultasiyaları keçirilir.

Gecə vətənpərvərlik mövzusunda təşkil edilmiş sənədli, elmi-kütłəvi, bədii kino-filmərin göstəriləməsi ilə və ya bədii özfəaliyyət dərnəklərinin konserti ilə qurtarır.

Ədəbi-bədii gecə

İyirmi altı iylü-Ordu günü münasibətilə ədəbi-bədii gecə təşkil etmək olar.

Uzaq tarixdən məlumatdurdur ki, dövlətlər həmişə qanlı məhərabələr sayəsində yaradılıb. Hər bir dövlətin var olması, mövqüdyyəti, müstəqilliyi onun orduyu sayəsində məməkündür. Tədbirdə Milli ordunun yaranma tarixindən bəhs edilməlidir, qədim dövrden bugüne qədər xalqımızın keçdiyi tarixi inkişaf mərhələləri, istor keçmiş xalq qohrəmanları, tədbirdən istərsə də indiki milli qohrəmanları, vətənə sevgi hissini oyatmağa xidmət etməlidir.

Bu informasiyalar çatdırıldıqdan sonra həmin hadisələrlə əlaqəli olan tarix və memarlıq abidələri barəsində məlumat verilə və sənədli filmlər, slayd-təqdimatlar nümayiş etdirilə bilər.

Eyni zamanda, gecə keçirilən bina mövzuya uyğun bədii tərtibata malik olmalıdır. Divarlar döyüş-

səhnələrini, həmin döyüş səhnələrinin baş verdiyi
ərazi-qalaları, müdafiə tikiilərini eks etdirən şəkil-
lərlə bəzədilməlidir

"Abidələr maddi-mədəni irsimizdir"

Mərdlik və qohrəmanlıqla yoğrulmuş tariximiz, qanlı-qadlı keçmişimizin şahidi olan qalalar, qüllələr, qəsrlər, tarixi hadisələr və günlerlə bağlı ucaldlımsız xatır abidələri və kompleksləri barədə səhəbtər aparmaq olar.

Xalqın məsiətinə, həyat torzını eyani nümayiş etdirən bu abidələr barəsində geniş açıqlamalar vermək lazımdır. Həmçinin, digər dünya xalqlarına məxsus olan abidələrlər vətənimizə məxsus olan abidələrin müqayiseli şəhərin aparmaq daha yaxşı olardı. Məsələn: Qədim Misir, Yunan, Roma tarixinin məlumudur ki, döyüşdən qəlebə ilə dönen cəngavərlər, imperatorlar qəlebə şərfinə zəfer taşları, qəlebə taşları, akrapollar ucaldırıldılar. Qədim Çinə köçəri mongolların hücumlarının qarşısını almaq məqsədilə müdafiənin möhkəmləndirilməsi üçün Büyük Çin səddi çəkilmişdi.

Nəticədə bu təhlil, müqayiseli şəhər həm dünyənin formalşmasına, həm də dünya xalqlarının tarixi ilə yaxından tanış olmağı, milli mədəniyyəti, tariximizi mükəmməl dərk etməyə zəmin yaratacaqdır.

Səhəbat zamanı əyani vəsaitlərdən istifadə etmək mövzunun daha yaxşı mənimsənilməsinə, qarşılmasına köməklik göstərəcəkdir.

Divarlar tablor vurmaq və ya divarlarla vurulmuş rəsflərin üstüne gipsənd, tuncdan və çuqundan hazırlanmış heykəltərəşlər nümunələri, büstlər qoymaq, giriş hissəyə isə mərvə ilə əlaqəli plakatlar vurmaq olar.

"Keçmişiyən yaşadaq, gələcəyi quraq"

Tarix və memarlıq abidələrinə qarşı münasibət, onların mühafizəsi, təbliğat səviyyəsi, bugünkü əhəmiyyəti ilə bağlı mövzular ətrafında müzakirələr aparmaq olar. Eyni zamanda, bu gün erməni qəsəbkarlığı neticəsində dağlıqlı, məhv edilmiş abidələr, onların bugünkü və galəcək taleyi barəsində de müzakirələr aparılmalı və müzakirənin nöticələrindən emoli işde istifadə edilməlidir. Müzakirə zamanı mövzunun düzgün dəyərləndirilməsi məqsədilə mərvə ilə əlaqəli şəxslər: Vətən mühərribisi veteranları, Qarabağ mühərribəsi istirakçıları və mütxəssis şəxslər, memar və heykəltərəşlər dəvət oluna bilər. Həmçinin, müza-

kirənin mövzuya aid sənədli film ətrafında da keçirilməsi mümkünkdir. Müzikirə 8-10 dəqiqəlik başlangıç və ya giriş səhəbə ilə başlanıa bilər

Müzikirə burada iştirak edenlərin fikir mübadiləsi, hamının fəal iştirakı və ireli sürülən məsələye münasibətin aydınlaşdırılması şəraitində keçirilməlidir.

"Tarixin eks-sədası"

Xatır gecələrini tarixi günlərlə bağlı təşkil etmək olar. 1918-ci il 31 Mart soyqırımı, 1941-1945-ci il Vətən mühərribəsinə, Qarabağ mühərribəsində həlak olmuş şəhidlərin xatirəsinə həsr edilmiş xatır gecələri keçirilə bilər. Gecəyə mühərribə istirakçıları-veteranlar və əlliillər, şəhid ailələri dəvət edilməlidir.

1918-ci il 31 Mart soyqırımı, həmin soyqırımda Bakıda İçərişəhər qala divarlarının müdafiə əhəmiyyəti, 1941-1945-ci illerde Vətən mühərribəsində ölkəmizin göstərdiyi döziümlülük, Azərbaycan övladlarının qohrəmanlığı haqqında danışmaq, həmçinin şəhidlərin onların şərfinə ucaldılmış xatır kompleksləri, Həzəri Aslanov, Mehdi Hüseynzadə kimini qohrəmanlarımızın heykəlləri, 1990-ci il 20 Yanvar faciəsi və Qarabağ mühərribəsində xalqımızın başına getirilən faciələr və hal-hazırda onların uyuduqları məzarlıq-Şəhidlər Xiyabanı və Xiyabanda ucaldılmış xatır kompleksi barədə məlumat vermək lazımdır.

Tədbirdə mühərribə istirakçıları və veteranlar mühərribə ilə bağlı öz fikir və təsəssüratlarını tamaşaçılarla bölüşmək üçün çıxış edə bilərlər. Gecə əddii özfəaliyyət kollektivlərinin çıxışı ilə yekunlaşdırılara bilər.

"Qərinələrdən gələn səs"

Sergi müsabiqəsi 18 aprel "Abidələrin mühafizəsi günü"nde həsr edilə bilər. Mədəniyyət məməsəsələrində fəaliyyət göstərən əddii özfəaliyyət dərnəkləri tərəfindən gənclərin və yeniyetmələrin el işlərindən ibarət sergi müsabiqəsi təşkil etmək olar. Müsabiqə təşkil edilərken istirakçılar yaş kateqoriyasına görə bölmənləridir.

Müsabiqədə nümayiş etdiriləcək əl işləri rəsmiyyətlərdən və ya abidələrin model, maket və ya mulyajınlardan ibarət ola bilər.

Sergidə mərvə ilə əlaqəli plakatlar, şiarlar, sittatlar, elanlar olmalıdır.

"Abidələr xalqın varlıq timsahıdır"

Gələcək nəslin mədəni irsə nə dərəcədə bələd olduğunu, vətənimizin tarixinə, keçmişinə və bu tarixi özündə qoruyub yaşadan abidələrimizə qarşı münasibətin hansı səviyyədə olduğunu bilmək üçün anket-sorgu keçirilə bilər. Anket-sorgunu ümumtəhsil məməsəsələrində aparmaq olar. Anket-sorgu həyata keçirilərən uşaqları ya xüsusiyətləri nəzəra alımlıdır. Sorğu keçirməzdən öncə anket-sorgunun məqsədi, mərvə barəsində qısa anlayış, açıqlama verilməlidir. Məlumat çatdırıldıqdan sonra anket-sorgunu həyata keçirmək olar. Texmimi olaraq suallar bu qayda üzrə tərtib etmək olar:

-Siz abidələrimiz barəsində nə bilsiniz?

-Yaşadığınız ərazidə hansı tarix və ya memarlıq abidəsi var?

-Memarlıq abidələrində hansını görmüsəniz?

-Mühərribə qəhrəmanlarına həsr olunmuş abidələrdən hansını tanıyırsınız?

-Abidələr nə kimə əhəmiyyət daşıyır?

Sorğu həyata keçirildikdən sonra onun barəsində fikir mübadiləsi aparılmalı, nöticələri təhlil edilməli və qiymətləndirilməlidir.

"Dəlinşən daşlar"

Tematik geconı qırbdətə qalan abidələrimizə tərafında keçirmək olar. Məsələn: İrəvan qalası, Dərbənd qalası və s. bu kimi abidələrimiz indi ölkə sərhədlerimizdən kənarda yerləşir və unudulmaq tehlikəsi ilə üz-üzə qalıb. Eyni zamanda, işğal altında olan torpaqlarımızda qalmış abidələrimizdən bəhs edən gəcə keçirmək zəruridir. Gecədə dinləyicilərə abidələr hər olunmuş maraqlı həkayə, əfsanə, şeir və mahnilar təqdim etmək olar.

Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində dağıntılar şeklinde bir çox abidələr mövcuddur. Bu abidələrə bir sira müdafiə tikiiləri, qəsrlər, məbədlər və s. daxildir. Həmin abidələrin qalıqlarının konservasiya edilməsi və turist marşrutlarına salınması çox təqdirəlayıq bir hal ola bilər.

İstifadədə olan memarlıq abidələrinin üstünlük

təşkil edən utilitar dəyəri onların bədilik və tarixi dəyəri ilə düz mütənasib asılılıqdadır. Abidələr bu və ya digər müasir funksiyaların verilməsi onların daimi qorunması və saxlanması üçün lazımi şərtlər yaradır. Bundan əlavə, son zamanlarda dəha qox qeyd edildiyi kimi, abidenin praktiki istifadəsi onların muzey əşyalarına xas olan müasir şəraitdə təcrid olunmasının qarşısını alır və comiyyətin feal həyatına qoşulmasına imkan yaradır.

Abidələr geniş kütlənin daha yaxından tanış olmasının üçün onları yalnız bir funksiyaya xiidət etməsi-muzeyləşməsi çox vaxt rast golinen yeganə variantdır. Abidenin muzeyləşdirilməsini onun muzey məqsədləri üçün istifadəsində fərqləndirmək lazımdır: muzeyləşdirilmiş abidədə eksponatlar yerləşdirilmər, özü esas və çox vaxt yeganə ekspozisi kimi çıxış edir.

Muzeyləşdirilmiş abidələrin sayı cəhdür: bunlar Şirvanşahlar, Qız qalası, Atəşgah, Məməno xatun türbəsi və s. ola bilər. Lakin hətta ən görkəmli abidələr belə müəyyən şəraitdə praktiki istifadə funksiyasını daşımışdır.

Bu halda yeni funksiyaların məzmununu abidenin sozial və mədəni əhəmiyyətinə cavab vermelidir. Nümunə kimi Bakıda Kırxa binasının Kamera-konsert zalı, M.Muxtarovun evinin Səadət sarayı, H.Z.Tağıyevin evinin Tarix, Deburun şəxsi malikanəsinin İncəsənət muzeyi kimi istifadəsi göstərmək olar.

Ümumiyyətlə, abidələrin müəyyən müasir və yeni funksiyaları zamanı onların mədəni-ictimai məməsəsələr, muzeylər, konsert və məhəzirə zalları kimi istifadə olunmasına daha çox üstünlük verilir. Bu halda geniş ictimaiyyətin tarix və memarlıq abidələrinin bədii dəyərili dərəcədən tanış olmasının üçün şərait yaranır.

• Elnara HACIYEVA,
Mədəniyyətsünnətlər üzrə
Elmi-Metodiki Mərkəzin
Mədəni İrs şöbəsinin
əməkdaşı

Ə də b i y y a t

1. Zahide Məmmədova - Memarlıq abidələrinin bərpasının esasları - Bakı, 2004.

2. Q.M.Əlizadə - Azərbaycan xalq memarlığı XIX-XX əsrlərə - Bakı, 1958.

3. Ə.V.Salamzadə - Azərbaycanın memarlıq abidələri - Bakı, 1958.

4. Müasir Azərbaycan memarlığı və incəsənəti - Bakı, 1992.